



Aİ Tviniq layihəsi AZ07/PCA/TR03 "Azərbaycanın dövlət agentliyi DSMPA –da Standartlaşdırma, Metrologiya, Uyğunluğun qiymətləndirilməsi və Akreditasiyanın inkişaf etdirilməsi"

Materialların Tədqiqi və Sınağı üzrə Federal İnstitut BAM -ın (Berlin)
adından

Almaniyalı vəkil doktor Tomas Vilrix tərəfindən

Avropa Məhsulun təhlükəsizliyinə görə cavabdehlik direktivi və onun Azərbaycanda qəbulu haqqında seminara dəvət

2009 cui il 29 yanvar tarixində Bakıda, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində (DSMPA), 301 sayılı iclas zalı

Aİ və Azərbaycan Respublikası arasında 1996- cı ildə bağlanan Tərəfdaşlıq və Əməkdaşlıq haqqında saziş məhsul ticarəti və xidmətlər, standartlar və uyğunluğun qiymətləndirilməsi və istehlakçı maraqlarının müdafiəsi (5-ci fəslin 45, 50 və 66 – cı maddələri) ilə bağlı iqtisadi əməkdaşlığı əhatə edir. Əməkdaşlığın başlıca hissəsi qanunvericilik fəaliyyəti ilə bağlıdır. Qanunların adekvatlaşdırılması xüsusilə insanların həyat və sağlamlığının, istehlakçı maraqlarının qorunmasına, o cümlədən texniki qayda və normalara şamil ediləcək. (4-cü fəslin 43-cü maddəsi). Avropanın məhsulun təhlükəsizliyinə görə cavabdehlik haqqında qanunvericiliyi qanunların uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Seminarın məqsədi aşağıdakılardır:

- Qüsurlu məhsullar haqqında Aİ qanunvericiliyi (Məhsulun Təhlükəsizliyinə görə cavabdehlik haqqında direktiv) barədə icmal vermək;
- Azərbaycanın hazırkı hüquqi statusuna nəzər salmaq və
- Aİ Məhsulun Təhlükəsizliyinə görə cavabdehlik haqqında direktivin qəbulu üzrə inkişaf planı hazırlamaq

9:45 DSMPA-nın Beynəlxalq əlaqələr bölməsinin direktoru cənab Sabiq Abdullayevin açılış sözü

10:00 Qüsurlu məhsullar haqqında Aİ qanunvericiliyi (Məhsulun Təhlükəsizliyinə görə cavabdehlik haqqında Direktiv)

- Miqyas: Hansı məhsullar əhatələnir?
- Həmçinin tərkib hissələri, tikinti və kənd təsərrüfatı məhsulları
- Öhdəlik: Dəyən zərəre görə ciddi (mütləq) məsuliyyət
- Məhsul nə vaxt qüsurlu hesab olunur?
- Məhsulun qüsuru ilə zərərçəkən şəxsin təqsirinin müqayisəsi
- Kim öhdəlik daşıyır: istehsalçı, idxalçı və bəzən ticarət vasitəçisi (topdan və ya pərakəndə satış taciri)?
- Sübut etmək öhdəliyi kimə aiddir: Kim nəyi sübut etməlidir?
- Cavabdehlik, başa çatma və məhdudiyət dövrləri üzrə istisnalar
- Direktivə əsasən, dəyən zərəre görə ciddi məsuliyyət və ümumi mülki qanun arasındakı əlaqə



-
- İstehlakçılarının hüquqi və iqtisadi maraqlarının müdafiəsinə dair digər Avropa qanunlarının xülasəsi: məhkəmə yolu ilə əvəzin ödənilməsi və mübahisələrin həlli; istehlak müqaviləsindəki ədalətsiz şərtlər; İstehlakçı məhsulu və müşayiətçi zəmanətin satışı

12:00 Azərbaycanın hazırki hüquqi statusu (iştirakçıların təqdimatları)

- Azərbaycan Respublikasının Mülki məəcəlləsi və zərərin əvəzinin ödənilməsinə dair müddəaları
- Azərbaycanın İstehlakçı hüquqları haqqında qanunu və onun məhsulun təhlükəsizliyinə görə cavabdehliyə dair müddəaları

13:00 Nahar fasiləsi

14:00 Məhsulun Təhlükəsizliyinə görə cavabdehlik haqqında direktivin qəbulu üzrə teferrüatların və strukturun müzakirəsi

16:00 Son